

İstehsalçı Firma

Webba Kimya A.Ş.
AOSB 3.Kışım Mah. 30.Cad. No:29
Döşemealtı/ANTALYA/TÜRKİYE
Tel: 0 242 311 07 99 Fax: 0 242 311 07 88
www.webbakimya.com
info@webbakimya.com



İstehsal Tarixi: Qablaşdırma üzərində göstərilib.
Son İstifadə Tarixi: Qablaşdırma üzərində göstərilib.
Yükləmə No: Qablaşdırma üzərində göstərilib.

Xalis çəki: 1 L /1.1 Kq

EXOVA

Maye dəniz yosunu

İstifadə Ediləcək Bitkilər və İstifadə Miqdarları

İstifadə Ediləcək Bitkilər	İstifadə Miqdarları		İstifadə sahəsi
	Damla, çiləmə və Sprink	Yarpaqdan	
İstixana Tərəvzələri (Pomidor, bibər, badımcın, xiyar, lobya, soğan, yerkökü, kartof, çiyələk və s.)	2.5 L /ha	50-60 ml / 100 L su	Ştıl əkdikdən dərhal sonra tətbiq olunur.
Açıq Sahə Tərəvzələri	-	5-6 L /ha	Ştıl əkdikdən dərhal sonra tətbiq olunur.
Sitrus və nar	Ağac yaşına görs:50-200 ml / ağac başı	50-60 ml / 100 L su	Çiçəkdən əvvəl, çiçəkdən sonra, meyvənin inkişaf dövründə tətbiq olunur.
Kahı, kələm, ispanaq, gül kələm və s.	-	5-6 L /ha	İlk tətbiq 4-5 yarpaqlı ikan, 10-15 gün ara ilə 4-5 dəfə tətbiq olunur.
Kartof	-	5-6 L /ha	Torpaq altında böyüməyə başlarkən 15 gün ara ilə 2 tətbiq edilir.
Sənaye meyvələri	-	5-6 L /ha	Çiçəklənmədən əvvəl tətbiq olunur.
Yumuşaq və bərk çeyirdəklil meyvə ağacları, Zeytun, Kivi	-	50-60 ml / 100 L su	Gözlər dövründə, tac yarpaqları töküldüyündə, meyvə inkişaf dövründə tətbiq olunur.
Banan	2.5 L /ha	50-60 ml / 100 L su	Yenidən inkişaf dövründən dərhal sonra, yeni dalların çıxmasından əvvəl tətbiq edilir.
Bağ	30-40 L /ha	50-60 ml / 100 L su	Tomurcuqlanma dövründə, çiçəklənmə dövrəsində, meyvə inkişaf dövründə tətbiq olunur.
Şəkər çuğunduru	-	5-6 L /ha	Kök böyüməsi, şəkərlənmə dövrü başladığından və istehsalatdan 1-1.5 ay əvvəl tətbiq olunur.
Taxıllar	-	5-6 L /ha	Çoxalma sonunda tətbiq olunur.
Qarğıdalı	-	5-6 L /ha	İlk tətbiq 6-8 yarpaqlı ikan aparılır və 10-15 gün sonra təkrarlanır.



Zəmanətli məzmun

(%w/w)

Üzvi Maddə	32
Suda Həll Olunan Kalium Oksidi (K ₂ O)	4
Algin Turşusu	1
EC(dS/m)	13
pH	7-9



Xalis çəki: 1 L /1.1 Kq

Saxlama və xəbərdarlıqlar:
Öz qablaşdırması altında sarın və quru şəraitdə (minimum
-5°C -dən + 45°C-ya qədər) yaxşı havalandırılan birbaşa
günəş işığı olmadan, məhsulun fiziki və kimyəvi xüsusiyyətləri
tolerantlıq həddlərindən kənarə dəyişmir. Qida və su
mənbələrindən uzaq bir yerdə saxlanılmalıdır.

Şirkət məsuliyyəti: Şirkət məhsul etiketində göstərilən
xüsusiyyətlərə görə məsuliyyət daşıyır və istifadəsi şirkətin
nəzarətindədir. Müxtəlif istifadələrdə ilkin sınaq etmək tövsiyə
olunur. Buna görə, şirkət saxlama şəraitindən və ya istifadədən
qaynaqlanan problemlərə görə məsuliyyət daşımır.

XƏBƏRDARLIQLAR:
İSTİFADƏDƏN ƏVVƏL ETİKETİ OKUYUN.
UŞAQLARDAN VƏ QIDALARDAN UZAQ TUTUN.
DƏRİ VƏ GÖZƏ TƏMAS ETDİRMƏYİN
YALNIZ LAZIM OLAN YERLERDE İSTİFADƏ EDİN.
HEÇ BİR HALDA UYGUN GÖRÜLƏN MİQDARDAN ARTIĞI TƏTBİQ ETMƏYİN.
TORPAQ VƏYA YARPAĞ ANALİZİ EDİLDİKDƏN SONRA
GÜBRƏNİN İSTİFADƏ EDİLMƏSİ TƏVSIYƏ OLUNUR.



EXCLUSIVE DISTRIBUTOR
EMA QSC

Sabunçu qəsəbəsi, şəhər şossesi
AZ1034 Bakı şəhəri, Azərbaycan Respublikası
Tel: (+994 12) 450 34 17
info@emaagro.com
www.emaagro.com